

# Rut

## *Əlimələk ailisining Moabka berixi*

<sup>1</sup> Batur Həkimlar həküm sürgən məzgildə xundak boldiki, zemində aqarqılıq yüz bərdi. Xu wakitta bir adəm ayali wə ikki oqlını elip Yəhuda zeminidiki Bəyt-Ləhəmdin qikip, Moabning səhralirida bir məzgil turup kelixkə bardi.

□ <sup>2</sup> U kixining ismi Əlimələk, ayalining ismi Naomi, ikki oqlining ismi Mahlon bilən Kilyon idi. Ular Bəyt-Ləhəmdə olturuqluk, Əfrat jəmətidin idi. Ular Moabning səhrasıqə kelip xu yərdə olturaklıxtı. <sup>3</sup> Keyin Naomining eri Əlimələk əldi; ayali ikki oqlı bilən қaldı. <sup>4</sup> Ular Moab kızliridin əzlirigə hotun aldı. Birining eti Orpah, yənə birining eti Rut idi. Ular xu yərdə on yıldək turdi.

<sup>5</sup> Mahlon bilən Kilyon hər ikkisi əldi; xuning bilən apisi eri həm oqlulliridin ayrılip yaloquz қaldı.

## *Naomi bilən Rutning Bəyt-Ləhəmgə kaytip kelixi*

<sup>6</sup> Xuning bilən ayal ikki kelini bilən köpup Moabning səhrasidin kaytip kətməkqi boldi; qünki u Pərwərdigarning Əz həlkini yoklap,

---

□ **1:1 «məzgildə»** — ibraniy tilida «künlərdə». **«səhralirida»** — ibraniy tilida «etizliklirida». Moabtikilər Yəhudiylar ola eç idi. Bu Əlimələk wə ailisidikilərnin Moabning xəhərlirigə əməs, bəlki səhrasıqə berixinin bir səwəbi bolsa kerək.

axlik bərgənlikи тоғрисидики həwərni Moabning səhərasıda turup anglioqanıdi. <sup>7</sup> Xuning bilən u ikki kelini bilən billə turqan yeridin qikip, Yəhuda zeminiqa kaytixka yoloqa qikti. <sup>8</sup> Naomi ikki kelinigə: — hər ikkinglar kaytip əz ananglarning əyigə beringlar. Silərning mərhümlarоја wə manga mehribanlıq kərsətkinинглардек Pərwərdigarmu silərgə mehribanlıq kərsətkəy! <sup>9</sup> Pərwərdigar silər ikkinglarnı əz eringlarning əyidə aram tapkuzoqay! — dəp, ularni səyüp կoydi. Ular hərkirəp yioqlixip <sup>10</sup> uningoqa: — Yak, biz qoқum sening bilən təng əz həlkıngning yeniоqa kaytimiz, — deyixti.

<sup>11</sup> Lekin Naomi: — Yenip ketinglar, əy kızlirim! Nemixka mening bilən barmaqqisilər? Korsikimda silərgə ər bolouдək oqullar barmu? <sup>12</sup> Yenip ketinglar, əy kızlirim! Qünki mən kerip katkəqkə, ərgə tegixkə yarimaymən. Dərhəkikətən bugün keqə bir ərlik boluxka, xundakla oqulluk boluxka ümid bar degəndimu, <sup>13</sup> ular yigit bolouqə səwr kılıp turattinglarmu? Ularnı dəp baxka ərgə təgməy saklap turattinglarmu? Yak, bolmaydu, kızlirim! Qünki Pərwərdigarning қоли manga қарxi bolup meni azablaydioqını üqün, mən tartidioqan dərd-ələm silərningkidin tehimu eoir bolidu, —

dedi. □

**14** Ular yənə hərkirəp yioqlaxti. Orpaḥ keynanisini səyüp hoxlaxti, lekin Rut uni qing ķuqaklap turuwaldi. **15** Naomi uningoqa: — Mana, kelin singling əz həlkı bilən ilahlırinining yenioqa yenip kətti! Sənmu kelin singlingning kəynidin yenip kətkin! — dedi.

**16** Lekin Rut jawabən: — Mening sening yeningdin ketiximni wə sanga əgixix niyitimdin yenixni etünmə; qünki sən nəgə barsang mənmu xu yərgə barimən; sən nədə ķonsang mənmu xu yərdə ķonimən; sening həlkinq meningmu həlkimdur wə sening Hudaying meningmu Hudayimdur. **17** Sən nədə əlsəng mənmu xu yərdə əlimən wə xu yərdə yatımən; elümdin baxkısı meni səndin ayriwətsə Pərwərdigar meni ursun həm uningdin axurup jazalisun! — dedi. □

**18** Naomi uning əzигə əgixip berixka kət'iy niyat ķılqinini kərüp, uningoqa yənə eçiz aqmidi.

**19** Ikkisi mengip Bəyt-Ləhəmgə yetip kəldi. Xundak boldiki, ular Bəyt-Ləhəmgə yetip kəlginiidə

---

□ **1:13 «Mən tartidioğan dərd-ələm silərningkidin tehimu eçir bolidu»** — gərqə Rut bilən Orpaḥ hər ikkisi eridin ayrılix azabını tartkan tul hotunlar bolsimu, Naomining azabi tehimu eçir idi; uning eridin həm ikki oqlidin ayrılip ķelix azabi bar idi. Uning üstigə, u ikki kelinining əzidək yakə yurtta tul bolup turux dərdini taritixini halimaytti. Bu sezning yənə ikki tərjimisi bar: «Mən silər üçün (tul қaloqanlıqınglardın) intayın azablınımən» yaki «Mening dərd-əlimim silərgə bək eçir yük bolup қalidu, silər kətürəlməysilər» □ **1:17 «Pərwərdigar meni ursun həm uningdin axurup jazalisun!»** - ibraniy tilida: «... Pərwərdigar mangimu xundak ķilsun wə uningdin axurup ķilsun!»

pütkül xəhərdikilər ularni kərüp zilziligə kəldi. Ayallar bolsa: — Bu rasttinla Naomimidi? — deyixti.

**20** U ularoqa jawabən: — Meni Naomi deməy, bəlki «Mara» dənglar; qunki Həmmigə Kadir manga zərdab yutkuzdi. □ **21** Toğkuzum təl haləttə bu yərdin qıktım; lekin Pərwərdigar meni ķuruk կaytκuzdi. Pərwərdigar meni əyibləp guwahlıq bərdi, Həmmigə Kadir meni harlioqanikən, nemixka meni Naomi dəysilər? — dedi. □

**22** Xundak ķilip Naomi bilən kelini Moab կizi Rut Moabning səhərasidin կaytip kəldi; ular ikkisi Bəyt-Ləhəmgə yetip kelixi bilən təng arpa ormisi baxlanoqanidi.

## 2

### *Rutning Boazning etizida baxak terixi*

**1** Naomining erigə tuqkən kelidiqan Boaz isimlik bir adəm bar idi. U Əlimələkning jəmətidin bolup, intayın bay adəm idi. ■ **2** Moab կizi Rut Naomiqa: — Mən etizlikqə baray, birərkimning nəziridə iltipat tepip, uning kəynidin mengip arpa baxaklırını tərsəm? — dedi.

□ **1:20** «**Meni Naomi deməy...**» — «Naomi» degənninq mənisi: «yekimlik», «kəngüllük», «huruzluk»; «Mara» bolsa «aqqık», «ələmlilik», «zərdablıq» degən mənidə. □ **1:21** «**Pərwərdigar meni əyibləp guwahlıq bərdi**» — baxka birhil tərjimiliri: — «Pərwərdigar manga կarxi qıktı» yaki «meni azablidi». Bu səzlər toqrluluk «köxumqə səz»imizdə azraq tohtılımız. ■ **2:1** Mat. 1:5

U uningoşa: — Baroqin, əy kizim, dedi. □

**3** Xuning bilən u qikip etizlikləroqa kelip, u yerdə ormiqilarning kəynidin baxak tərdi. Bəhtigə yarixa, dəl u kəlgən etizlik Əlimələkning jəməti bolqan Boazning etizlikləri idi.

**4** Mana, u wakitta Boaz Bəyt-Ləhəmdin qikip kelip, ormiqilar bilən salamlixip: — Pərwərdigar silər bilən billə bolqay! — dedi.

Ular uningoşa jawabən: — Pərwərdigar sanga bəht-bərikət ata kılqay! — dedi.

**5** Boaz ormiqilarning üstigə nazarətkə köyuləşən hizmətkaridin: — Bu yax qokan kimning kizi bolidu? — dəp soridi. □

**6** Ormiqilarning üstigə köyuləşən hizmətkar jawab berip: — Bu Naomi bilən billə Moabning səhərasidin kaytip kəlgən Moabiy qokan bolidu.

**7** U: «Ormiqilarning kəynidin ənqilərning arisidiki qeqilip kətkən baxaklarnı teriwalaymu?» dəp tələp ķildi. Andin u kelip ətigəndin hazırlıq qə ixləwatidu; u pəkət kəpidə bir'az dəm

□ **2:2 «Baxak terix»** - Təwrat կանոն boyiqə namrat kixilər wə yakə yurtluqlarning ormiqilarning arkəsidin qeqilip kətkən baxaklarnı terixigə ruhsət berilixi kerək («Law.» 19:9-10ni kərüng). Gərqə Naomining əzininə bir parqə etizi bar bolsimu (4:3), uningoşa xu pəsildə birnərsə terilməşənidi. Rut muxu iltiması bilən Naomini «baxak terix» hijalətqılık idin կutkuzidu, əlwəttə. □ **2:5 «Hizmətkaridin»** - ibraniy tilida «yigitidin». **«Bu yax qokan kimning kizi bolidu? »** - Xu qəoşda Rut tehi tul bolqaqka, xuningə yarixa alahidə kiyimlirini kiyvatlaşdırıb. 3:3ni wə izahatını kərüng.

aldi, — dedi. □

**8** Boaz Rutqa: — Өй кىزىم, anglawatamsən?! Sən baxaq tərgili baxqa bir kimning etizlikinqə barmiqin, bu yerdinmu kətmə, mening dedəklirim bilən birgə muxu yerdə turqin.

□ **9** Dikkət kılqin, қaysı etizda orma oroqan bolsa, *dedəklərgə* əgixip barqin. Mən yigitlərgə: Uningoğa qekilmanglar, dəp tapilap қoydum! Əgər ussap қalsang berip, idixlardin yigitlirim *ķuduktin* tartkan sudin iqkin, — dedi.

**10** Rut əzini yergə etip tizlinip, bexini yergə təgküzüp təzim kılıp, uningoşa: — Mən bir biganə tursam, nemixka manga xunqə əqəmhorluq kılqanlıqda nəziringdə xunqılık iltipat tapkanmən? — dedi.

**11** Boaz uningoşa jawabən: — Ering əlüp kətkəndin keyin կeynanangoşa kılqanlıringning həmmisi, xundakla sening ata-anangni wə əz wətiningdin қandaq ayrılip, sən burun tonumaydiqan bir həlkning arisioqa kəlgining manga pütünləy ayan boldi; **12** Pərwərdigar kılqiningoşa muwapik sanga yanduroqay, sən կanatlirining tegidə panah izdigən Israilning Hudasi Pərwərdigar təripidin sanga uning toluq in'ami berilgəy, dedi. **13** Rut jawabən: — Өй hojam, nəziringdə

□ **2:7 «Kəpidə»** - ibraniy tilida «eydə». Orma məzgildə ormiqilar bəlkim etizlikta dəm elixqa wakıtlıq kəpə salqan bolsa kerək. □ **2:8 «Dedəklirim bilən birgə muxu yerdə turqin»** - dedəklərning ixi bəlkim arpa paylirini yiçip ənqə қılıx idi. Rut «ularning կexida» ixlisə koprək baxaklıarni terələyti, əlwəttə.

iltipat tapkaymən; mən sening dediking boluxķimu yarimisammu, sən manga təsəlli berip, dedikinggə mehribanə səzlərni kilding, — dedi. □

**14** Tamaq waktida Boaz uningoşa: — Keni, buyakka kəlgin, nandin yə, nanni sirkigə tegürgin! — dedi. Rut ormiqılarning yenioşa kelip olturdi; Boaz կomaqtin elip uningoşa tutti. U uningdin toyoqaqə yedi wə yənə azrak axurup կoydi.

**15** U baxak tərgili կopkanda, Boaz yigitlirigə buyrup: — Uni hətta ənqilərning arisida baxak tərgili կoyunglar, uni ھeq hijaləttə կaldurmanglar. **16** Hətta həm uning üçün azrak baxaklıarnı ənqilərdin ətəy ayrip, uningoşa tərgili qüxürüp կoyunglar, uni ھeq əyiblimənglar, dedi.

**17** Xundak kılıp u kəqkiqə etizlikta baxak tərdi, teriwaləqanlarını sokkanda, təhminən bir əfah arpa qıktı. □ **18** Andin u arpisiñi elip, xəhərgə kirdi, keynanisi uning tərgən arpisiñi kərdi; u yənə u yəp toyunoqandın keyin saklap կoyqınıni qırkıp uningoşa bərdi.

**19** Keynanisi uningoşa: — Sən bugün nədə baxak tərding, nədə ixlidinq? Sanga əşəmhorluk կılqan xu kixigə bəht-bərikət ata kılınoqay! — dedi.

U keynanisişa kimningkidə ix կılqınıni eytip: — Mən bugün ixligən etizning igisining ismi

---

□ **2:13 «dediking»** - ibraniy tilida «dedək»ni təswirləydiqan ikki söz bar. Rut bu ayəttə bulardın əng təwən orunni kərsitidiqan sözni ixlitip əzini təswirləydi. □ **2:17 «Bir əfah arpa»** - təhminən 15 kilogramqə idi.

Boaz ikən, dedi.

**20** Naomi kelinigə: — Tiriklərgimu, əlgənlərgimu mehribanlıq қılıxtın bax tartmioqan kixi Pərwərdigardin bəht-bərikət kərgəy! — dedi. Andin Naomi uningoqa yənə: — U adəm bizning yekin tuoqkimizdur, u bizni қutkuzalaydioqan həmjəmətlərdin biridur, — dedi. □

**21** Moab kızı Rut yənə: — U manga yənə: «Mening yigitlirim pütün hosulumni yioqip bolouqə ular bilən birgə bolqın» dedi, — dedi.

**22** Naomi kelini Rutka: — Əy kizim, birsining sanga yamanlık kılmışlıqı üçün baxkisining etizlikioqa barmay, uning dedəkləri bilən billə qikip ixlisəng yahxidur, dedi. □

**23** Xuning bilən arpa wə buqday hosuli yioqilip bolouqə, Rut Boazning dedəkləri bilən yürüp baxaş tərdi. U կeynanisi bilən billə turuwərdi.

□ **2:20 «Bizni қutkuzalaydioqan həmjəmətlərdin biri»** - (««həmjəmət-nijatkar»imizdin biri» yaki ««həmjəmət-ķutkuzouqı»imizdin biri») — bu ibraniy tilida «goel» debyn söz bilən ipadilini. Bu sözning alahidə mənisi bar. Birsi namratlığın eżini қullukqa setiwətkən bolsa yaki baxşa kiyin əhwaloqa uqrəp mal-mülükini satqan bolsa, Musa pəyoqəmbər tapxuruwaloqan қanunoja asasən, xu kixinin yekin uruk-tuoqlanlırı, həmjəmətlirinini uni hərlükkə qıkırıp қutkuzux һökükə bar idi. Demək, u setiwalouqioqa adil bir bahada pul bərsila, u uning eż əkerindixini hər kılıp қutkuzux һökükə bar idi. Һökükni ixitix həmjəmətinin eż ihtiyarılığı bilən bolatti, əlwəttə. U һökükini ixlətməkqi bolsa, ھeqkim uni tosalmayıtti. Naomi muxu yerdə: «Bizdin həwər elix məs'uliyiti bolovan yekin tuoqlanlırimizdin biri bar» deməkqi bolidu.

□ **2:22 «Birsining sanga yamanlık kılmışlıqı üçün»** - Naomining bu agah sözlerini bizgə «Batur Ҳäkimlär» dəwridiki omumiy əhwalni ayan қilsa kerək.

# 3

*Rutning hamanoja berip, Boaz bilən kərüxüx*

<sup>1</sup> Xu künlərdə, կeynanisi Naomi uningoşa: — Əy կizim, հալ-əhwalingning yahxi boluxi üqün, sening aram-bəhtingni izdiməymənmu? □  
<sup>2</sup> Sən dedəkliri bilən ixligən Boaz bizgə tuqkən kelidu əməsmu? Mana, bugün ahxam u hamanda arpa soruydu. <sup>3</sup> Əmdi sən yuyunup-tarinip, əzünggə ətirlik may sürüp, esil kiyimliringni kiyip, hamanoja qüxkin; lekin u ər kixi yəp-iqip bolmioquqə, əzüngni uningoşa kərsətmigin. □ <sup>4</sup> U yatkanda uning uhlaydioğan yerini kərüwal. Andin sən kirip, ayaq təripini ekip, xu yərdə yetiwalojin. Andin u sanga nemə kılıx kerəklikini eytidu, — dedi.

<sup>5</sup> Rut uningoşa: — Sən nemə desəng mən xuni kılımən, — dedi. <sup>6</sup> U hamanoja qüxüp, կeynanisi uningoşa tapilioqandək կildi. <sup>7</sup> Boaz yəp-iqip, kənglini hux kılıp qəxninq ayioqla berip yattı. Andin Rut xəpə qıçarmay kelip, ayaq təripini ekip, xu yərdə yattı. <sup>8</sup> Yerim keqidə Boaz qəqüp, aldiqa engixkəndə, mana bir ayal ayioqlida yatatti! □

<sup>9</sup> Kim sən?! — dəp soridi u.

- **3:1 «Sening aram-bəhtingni izdiməymənmu?»** - Naomiñig muxu «aram-bəht» degini Rutni kaytidin əy-oqaklik kılıxni kərsitudu. □ **3:3 «Əzünggə ətirlik may sürüp»** - ibraniy tilida «əzüngni məsih kılıp» yaki «əzüngni məsihłəp».  
**3:8 «Qəqüp, ...»** - baxka birhil tərjimisi «titrəp ketip, ...». Həqbolmioqanda, Boaz putlirioqa soouk urulqanda oyoqinip kətkən bolsa kerək. **«Engixkəndə»** - baxka birhil tərjimisi «ərülgəndə»

Rut jawabən: — Mən hizmətkaring Rut bolimən. Sən menin həmjəmət-nijatkarım bolqining üçün hizmətkaringning üstigə tonungning etikini yeyip köyəysən, — dedi. □

**10** U jawabən: — Əy kızım, Pərwərdigardin bəht-bərikət tapkaysən! Sening keyin kərsətkən sadakət-mehribanlığın ilgiri kərsətkiningdinmu artuktur; qunki *seni izdigan* yigitlər, məyli kəmbəqəl bolsun, bay bolsun, ularning kəynidin kətmiding. □ **11** I kızım, əmdi қorkmioqın! Deginingning həmmisini orundap berimən; qunki pütkül xəhirimizdiki

---

□ **3:9 «Hizmətkaring»** — okurmənlərning esidə barkı,ibraniy tilida «dedək»ni təswirləydiqan ikki sez bar. Bu ayəttə Rut orını yukirirək kərsitidiqan sezni əzigə ixlətti (2:13ni wə izahatni kərung) **«Həmjəmət-nijatkar»** degən ukum toqrluluq 2:20ni wə izahatni kərung. **«Toningning etikini hizmətkaringning üstigə yepip köyəysən»** - Rut eytən «Toningning etikini hizmətkaringning üstigə yepip köyəysən» degən ibarə: — «Meni sayəngning astioqa aloqin, meni əmringga aloqin» degənni wə ezingin Boazning ayalı boluxqə razi ikənlikini bildüridu. Hudamu Israillni eż ənəti astioqa aloqanlığı toqrluluq xu sezni kılqan — «Əz.» 16:8ni kərung. □ **3:10 «Seni izdigan yigitlər»** - Boazning sezigə əqriliqanda (xübhisizki, u həm tirixqan həm qiraylıq bolqaqə) Rutni birqanqə yigit izdəp kəlgən. Lekin Rut eż məyligə əgixip ularni tallimay, bəlki orniqə əymanisi Naomiqə yahxi bolsun dəp rəhmətlilik erigə «həmjəmət-nijatkar» bolqan Boazning panahlığını izdigan. Xuning bilən Boaz Rutning kılqını toqrluluq: «Sening keyin kərsətkən sadakət-mehribanlığın ilgiri kərsətkiningdinmu artuktur» dəydu. Rutning «ilgiri kərsətkən (sadakət-mehribanlığı)» bolsa əymanisioqa bolqan sadakətlilikini, uningoşa həmrəh bolup eż yurtini taxlap Israillarning arisioqa kəlgənlikini kərsitudu. Boazning «Sən keyin kərsətkən sadakət-mehribanlıq» degini bolsa əzini izdigənlilikini kərsitudu.

mətiwərlər seni pəzilətlik ayal dəp biliđu. □

**12** Durus, sanga həmjəmət-nijatkar bolqinim rast; lekin sening məndin yekinraķ yənə bir həmjəməting bar. **13** Əmdi keqiqə bu yerdə қaloqin; ətə səhərdə əgər u həmjəmətlək hökükini ixlitip seni elixni halisa, u alsun; lekin həmjəmətlək hökük boyiqə seni almisa, Pərwərdigarning hayatı bilən kəsəm ķilimənki, mən sanga həmjəmətlik kılıp seni alay. Tang atkuqə bu yerdə yetip turoqin! — dedi.

**14** U uning ayioqida tang atkuqə yetip, kixilər bir-birini tonuqudək boluxtin burun կopti. Qünki Boaz: — bir ayalning hamanoqa kəlginiñi həqkim bilmisun, dəp eytənidi. □

**15** U yənə *Rutka*: — Sən kiygən yepinqini eqip turoqin, dedi. U uni eqip turuwidi, Boaz arpidin altə kəmqən kəmləp berip, uning əxnisiğə artip կoydi. Andin u xəhərgə kirdi. □ **16** Rut keynanisining yenioqa kəldi. U: — Əy kizim, sən hazır kim?! — dəp soridi. Xuning bilən u keynanisiqla u kixining

---

□ **3:11 «Pütkül xəhirimizdiki mətiwərlər»** - ibraniy tilida «həlkimning xəhiringin dərwazisidiki kixilər» — կədimki zamanda «xəhərning dərwazisi» aksakallar wə mətiwərlər olturidıqan jay idi; xu yerdə sot eqilatti. Xunga Boazning sezinin toluk mənisi «Mening xəhirimdiki barlıq mətiwərlər seni pəzilətlik ayal dəp կaraydu». □ **3:14 «Eytənidi»** - ibraniy tilida «eytənidi» yaki «oylioqanidi» degən mənə birlə sez bilən ipadilinidu. Biz bu yerdə «eytənidi» dəp tərjimə kıldıq. □ **3:15 «Altə kəmqən»** - bəlkim «altə əfah», yəni 27-45 kilogramni kərsitixi mumkin.

ķılqanlırinining həmmisini dəp bərdi. □ 17 U: — U bu altə kəməqən arpini manga bərdi, qünki u: «keynanangning yenioqla kuruq kol ķayıtip barmioqlın» dedi, — dedi.

18 Naomi: — Əy kizim, bu ixning ahirining қandak bolidioqinini bilgüqə muxu yərdə təhir ķılqın; qünki u adəm bugün muxu ixni pütküzməy aram almayıdu, dedi.

## 4

*Boazning Rutni nikahıqla elixi, həmjəmətnijatkarlıq burqını ada ķılıxi*

1 Boaz xəhər dərwazisiqla qıkıp, xu yərdə olturdi. Mana, u wakitta Boaz eytən həlikə həmjəmətlik һokukıqla igə kixi keliwatatti. Boaz uningoqla: — Əy buradər, kelip bu yərdə olturoqın, dewidi, u kelip olturdi. □

2 Andin Boaz xəhərning akşakalliridin on adəmni qakırıp, ularoqimu: — Bu yərdə olturunqlar, dedi. Ular olturoqlanda 3 u həmjəmətlik һokukıqla igə kixigə: — Moabning səhrasidin yenip kəlgən Naomi ķerindiximiz Əlimələkkə təwə xu zeminni satmakqi boluwatidu. 4 Xunga mən muxu ixni sanga həwərləndürməkqi idim,

---

□ 3:16 «**Sən hazır kim?**» - Naomining bu soali bilən Rutning hazırlıq salahiyitini soraydu: u: «Həzir sən Boazning ayalı boldungmu-yok?» degən mənini bildüridu. □ 4:1 «**Əy buradər!**» - ibraniy tilida «Əy, palanqi-pokunqi!» deyilidu. Bu adəm bəlkim Rut wə Naomiqla қarita həmjəmətlik burqını əz üstigə elixni rət ķılqaqka, u bu bayanda namsız қaloğan bolsa kerək.

xundakla muxu yerdə olturoqlanlarning aldida wə həlkimning aksaқallirining aldida «Buni setiwalqin» deməkqimən. Sən əgər həmjəmətlik һokukıqa asasən alay desəng, aloqin; həmjəmətlik kilmay, almaymən desəng, manga eytkin, mən buni biləy; qünki səndin *awwal* baxķisining həmjəmətlik һokuki bolmaydu; andin səndin keyin mening һokukum bar, dedi.

U kixi: — Həmjəmətlik kılıp uni alımən, dedi.

**5** Boaz uningoqa: — Undakta yerni Naoming қolidin aloqan künidə mərhümning mirasiqa uning nami bilən ataloqan birər əwladı қalduruluxi üçün mərhümning ayali, Moab kizi Rutnimu elixing kerək, — dedi. □

**6** Həmjəmət kixi: — Undak bolsa həmjəmətlik һokukumni ixlitip *etizni* alsam bolmiqudək; alsam əz mirasimoqa ziyan yətküzgündəkmən. Həmjəmətlik һokukını sən əzüng ixlitip, yerni

□ **4:5 «Moab kizi Rutnimu elixing kerək»** — «Law.» 25:25-34 wə 47-55gə, wə «Qan.» 25:5-10qa կarang. «Rut» 4:6-12-ayəttiki ixlarqa қarioqanda, Bəyt-Ləhəmdə «pərzəntsiz қalojan қerindixining tul hotunini elix» toqrisidiki bəlgilimə bəja kəltürülüwatlında, қoxumqə maddilar қoxulqan bolsa kerək (əslidiki қanun bəlgilimisi boyiqə, birsti pərzəntsiz əlgən bolsa, uning akisi yaki ukisi uning mirasiqa mirashor қaldurux üçün tul hotunini elix kerək idi; Bəyt-Ləhəmdikilər muxu bəlgilimigə aka-ukisidin baxqa barlıq uruk-tuqkanlirinimu əz iqigə alidu, dəp қoxkan ohxaydu). «Yar.» 38:8-10nimu körüng.

setiwaloqin; mən ixlitəlməymən, dedi. □

**7** Kədimki wakıtlarda Israilda həmjəmətlik hökükiqə yaki almaxturux-tegixix ixiqə mu-nasiwətlik mundak bir rəsim-ķaidə bar idi: — ixni kəsmək üçün bir tərəp əz kəxini selip, ikkinqi tərəpkə berətti. Israilda soda-setikni bekitixtə mana muxundak bir usul bar idi. ■ **8** Xunga həmjəmət hökükiqə igə kixi Boazoq: — Sən uni aloqin, dəp, əz kəxini seliwətti. □ **9** Boaz aksakallarоja wə kəpqilikkə: — Silər bugün menin Əlimələk kə təwə bolqan həmmmini, xundakla Kilyon bilən Mahlonoqə təwə bolqan həmmmini Nəomining ķolidin aloqinimoqə guwahtursilər. **10** Uning üstigə mərhumning nami ķerindaxliri arisidin wə xəhiringin dərwazisidin əqürülməsliki üçün mərhumning mirasiqə uning nami bolqan *birər əwladi* կaldurulsun üçün Mahlonning ayali, Moab қızı Rutni hotunluğka aldım. Silər bugün buningəqə guwahtursilər, dedi. □

---

□ **4:6 «mən xu höküknı ixlitəlməymən»** - bu kixi bəlkim: «Əgər Ruttin pərzənt kərsəm, ular menin balılırim hesablanmaydu; ħalbuki, ular baxqə ayalimdin bolqan pərzəntlirim bilən təng menin mirasimoqə waris boluxi mumkin, xuning bilən əz pərzəntlirim erixidioqan mirasining ülüxi əslidikidin azlap ketidu» dəp oylisa kerək; xunga u «almaymən» degən kararoqə kəlgən. ■ **4:7** Kan. 25:7

□ **4:8 «Əz kexini seliwətti»** - bu kəxni Boaz elip ketidu. U məzkur soda-setikqə ispat bolidu. Kəx bəlkim bir parqə yərning təwəlikigə simwol boluxi mumkin idi («Kan.» 11:24 wə 25:7-10ni kərüng). □ **4:10 «Xəhərning dərwazisi»** - okurmənlərning esidə barki, «xəhərning dərwazisi» kədimki zamanlarda aksakallar wə mətiwərlər olturidioqan jay idi.



Boaz Rutni өз əmriga ilixi arkılık yerni қayturup setiwalidu

11 Dərwazida turqan həmmə həlk bilən akşakallar: — Biz guwahturmız. Pərwərdigar sening əyünggə kirgən ayalni Israilning jəmətini bərpa kılqan Rahilə bilən Leyah ikkisidək kılqay; sən əzüng Əfratah jəməti iqidə bayaxat bolup, Bəyt-Ləhəmdə nam-izziting ziyadə bolqay; □ ■ 12 Pərwərdigar sanga bu yax qokandin tapkuzidioqan nəslinq tüpəylidin sening jəməting Tamar Yəhudaqla tuqup bərgən Pərəzning jəmətidək bolqay! — dedi.■

*Padixah Dawut Boaz bilən Rutning əwlədidur*

□ **4:11 «Rahilə wə Leyah»** - Yakupning ikki ayali bolup, kəp pərzənt kərgən. ■ **4:11** Yar. 29:32-35; 30:1-25; 35:17, 18  
**■ 4:12** Yar. 38:29; 1Tar. 2:4; Mat. 1:3

**13** Andin Boaz Rutni əmrigə elip, uningoşa yekinlik қildi. Pərwərdigar uningoşa xapaət kılıp, u һamildar bolup bir oqul tuqıldı. **14** Kız-ayallar Naomiqa: — Israilning arisida sanga həmjəmət-nijatkar nəslini üzüp koymıqan Pərwərdigarom təxəkkür-mədhiyə қayturulsun! Xu nəslingning nami Israilda izzət-abruluk bolqay! □ **15** U sanga jeningni yengiliouqi həm ķeriqiningda seni əzizliouqi bolidu; qunki seni səyidiqan, sanga yəttə oquldin əwzəl bolqan kelining uni tuqıldı, — dedi. **16** Naomi balini elip, baqriqə bastı wə uningoşa bakkuqi ana boldi. □ **17** Uningoşa қoxna bolqan ayallar «Naomiqa bir bala tuquldi» dəp, uningoşa isim կoydi. Ular uningoşa «Obəd» dəp at կoydi. U Yəssəning atisi boldi, Yəssə Dawutning atisi boldi. □

*Dawut padixah, yəni Dawut pəyəqəmbərning nəsəbnamisi*

**18** Pərəzning nəsəbnamisi təwəndikidəktur: — Pərəzdin Həzron tərəldi, ■ **19** Həzrondin Ram tərəldi, Ramdin Amminadab tərəldi, **20** Amminadabtin Nahxon tərəldi, Nahxondin Salmon tərəldi, **21** Salmondin Boaz tərəldi, Boazdin Obəd tərəldi, **22** Obədtin Yəssə tərəldi wə Yəssədin Dawut tərəldi.

- **4:14 «həmjəmət-nijatkar»** - xu «həmjəmət-nijatkar» bolsa tuqulqan bala əzidur. 15-ayətni kərüng. □ **4:16 «bakkuqi ana»** — bəlkim կanun jəhəttin balining atak anisi bolqanlığını kərsitixi mumkin. □ **4:17 «Obəd»** — «kul», «hizmətkar» degən mənidə. **«Dawut»** — Dawut padixah, Dawut pəyəqəmbər.
- **4:18** 1Tar. 2:5; Mat. 1:3

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5